

GÜNƏŞ ENERJİSİNİN TERMOKİMYƏVİ ÜSULLA YANAR QAZ QARIŞIQLARININ KİMYƏVİ ENERJİSİNƏ ÇEVRİLMƏSİ

SALAMOV O.M., QƏRİBOV A.A., SULTANOVA K.D., MUSTAFAYEVA R.M.

AMEA Radiasiya Problemləri İnstitutu

Hazırkı işdə yüksəkpotensiallı günəş enerjisinin termokimyəvi üsulla yanar qaz qarışığının kimyəvi enerjisini çevrilməsi və toplanması məsələsi nəzərdən keçirilir. Bu məqsədlə təcrübə sınaq qurğusu yaradılmışdır, hansı ki, fokusunda içərisi findiq və qoz qabıqlarından ibarət biokütlələrlə (BK) doldurulmuş termokimyəvi reaktor (TKR) yerləşdirilmiş parabolik konsentratordan (PK), dozalaşdırıcı, soyuducu, süzücü və quruducu sistemlərdən, avtomatik idarəetmə blokundan və yiğim həcmərindən ibarətdir. Aşağıda qurğunun funksional sxemi, işləmə prinsipləri, təcrübənin aparılma qaydaları və alınmış elmi nəticələr verilmişdir.

İşin aktuallığı. Bir tərəfdən hazırda əsas enerjidaşıyıcıları kimi istifadə olunan neftin və qazın ehtiyatlarının ilbəil azalması, digər tərəfdən də həmin enerjidaşıyıcılarından elektrik və istilik enerjisi almaq məqsədilə, yaxud bilavasitə məişət yanacağı kimi istifadə edilərkən ətraf mühitin get-gedə daha artıq dərəcədə çirkənməsi, həmçinin yerətrafi atmosfer qatının istilik balansının pozulması baş verir ki, bu da olduqca mürəkkəb iqtisadi və ekoloji durumun yaranmasına səbəb olur. Enerjidaşıyıcıların çatışmamazlığı kənd yerlərində özünü daha bariz şəkildə göstərir ki, bunun da nəticəsində dağlıq və dağətrafi rayonların meşə təsərrüfatlarına külli miqdarda ziyan vurulur və bu zaman əksər hallarda fistiq, palid, qoz, cökə kimi qiymətli ağaç növləri məhv edilir, aran rayonlarda isə daha böhranlı vəziyyət yaranır. Odur ki, məişət şəraitinin yaxşılaşdırılması məqsədilə birinci mərhələdə kənd, sonra isə tədricən şəhər əhalisinin enerjiyə olan tələbatının heç olmasa bir hissəsinin sünə yolla alına bilən maye və ya qaz şəkilli alternativ yanacaq növlərinin hesabına təmin olunması müstəsna əhəmiyyət kəsb edir. Bu məqsədlə xammal kimi müxtəlif növ üzvi tullantılardan, həmçinin heyvandarlıq təsərrüfatında və sənaye sahəsində birbaşa istifadə üçün yararsız olan BK-dən istifadə etməklə termokimyəvi yolla hidrogen tərkibli yanar qaz qarışığının alınması və bu zaman enerji mənbəyi kimi günəş enerjisindən istifadə edilməsi daha böyük maraq doğurur. Bu onunla əlaqədardır ki, əvvəla günəşin enerjisi tükənməzdir və o ekoloji cəhətdən ən «təmiz» enerji mənbəidir, ikincisi, günəş enerjisinin hər-hansı yolla başqa enerji növünə çevrilməsi zamanı ətraf mühitin istilik balansı pozulmur. Azərbaycan günəş enerjisinin ehtiyatlarına görə dünyadan ən zəngin ölkələrindən biridir, belə ki, hər kvadrat metr əraziyə düşən günəş şüalarının enerjisinin sıxlığının (GSES) maksimal qiyməti $900\text{-}950 \text{ Vt/m}^2$ olmaqla, günəş parıltısı saatlarının miqdarı ildə ~4400 saat, işçi saatlarının miqdarı isə ~2500 saat təşkil edir.

Hazırkı işdə günəş enerjisindən istifadə etməklə termokimyəvi üsulla müxtəlif növ BK-dən, xüsusən findiq və qoz qabıqlarından yanar qaz qarışığının alınması məsələsi nəzərdən keçirilir.

Xammal kimi qoz və findiq qabıqlarının seçilməsinə gəldikdə bu heç də təsidiüfi deyildir. Əvvəla, ona görə ki, bu xammalların tərkibinin əsas hissəsinə asanlıqla maye, qaz və bərk yanacağa çevrilə bilən selüloza təşkil edir. İkincisi, onların tərkiblərində kalium, kalsium və maqneziumun miqdarı enerji istehsalı prosesinə mənfi təsir göstərə biləcək həddə çatmir, azotun miqdarı 1,5%-dən, kükürdüñ miqdarı isə 0,1%-dən aşağıdır, enerji daşıyıcılarının alınması üçün əsas tərkib sayılan lıqının miqdarı isə ümumi kütlənin 50%-ə qədərini təşkil edir [1,2]. Reaksiyadan alınan tullantı məhsullarının (küll) tərkibində kifayət qədər mineral maddələr olduğu üçün onlar kübrə kimi istifadə edilə bilər. Üçüncüsü, respublikamızda qoz və findiq məhsullarının istehsali yetərincədir və bu göstərici il-ildən

artan sürətlə inkişaf edir [3]. Cədvəl 1-də Azərbaycanın qoz məhsulu istehsal olunan iqtisadi zonalarının illik göstəriciləri verilmişdir.

Cədvəl 1. Azərbaycanda qoz məhsulu istehsal olunan ərazilərin ayrı-ayrı iqtisadi zonalar üzrə sahələri və yiğilan məhsulun illik miqdarı

Ərazi	Sahəsi, ha	Məhsuldarlıq, ton/il
Şəki-Zaqatala	928,0	18025
Quba-Qusar	809,0	11450
Naxçıvan MR	290,2	1145
Qazax-Gəncə	288,0	779
Resp.üzrə cəmi	2315,2	31399

Respublika üzrə findiqçılıq təsərrüfatına aid sahələrin ümumi sahəsi ~20.000 ha təşkil edir və hər hektar sahədən il ərzində orta hesabla 2,0-2,5 ton findiq məhsulu götürülür.

Cədvəl 2-də qoz və findiq məhsullarının qurudulmuş qabıqlarında olan üzvi komponentlərin hər birinin faiz hesabı ilə miqdarı, Cədvəl 3-də isə həmin məhsulların element tərkibləri və piroliz yolu ilə onlardan alınan aktivləşdirilmiş kömürün vahid kütləsi yanarkən alınan istilik miqdarının kkal/kq-la ifadəsi verilmişdir.

Cədvəl 2. Findiq və qoz qabıqların tərkibində olan üzvi komponentlərin qurudulmuş BK-nin ilkin kütləsinə nisbətən faizlə miqdarları

Komponentlər	Findiq qabıqları	Qoz qabıqları
Liqnin	45,5	52,0
Selüloza	25,0	34,6
Suda həll olan maddələr	10,0	6,5
Hemi selüloza	9,5	4,6
Yağlar və qətranlar	1,5	3,2
Külli maddələr	1,3	0,8


Cədvəl 3. Findiq və qoz qabıqlarının element tərkibləri və onlardan alınan aktivləşdirilmiş kömürün vahid kütləyə görə istilikvermə qabiliyyəti

BK-nin adı	C	H	O	N	H/C	O/C	İstilikvermə qabiliyyəti kkal/kq
Findiq qabıqları	51,5	5,2	43,2	0,2	1,21	0,63	4384
Qoz qabıqları	52,0	7,3	40,7	-	1,68	0,59	4498


Cədvəllərdən görsəndiyi kimi hazırkı işdə qarşıya qoyulan məqsədə çatmaq üçün BK qismində findiq və qoz qabıqlarından istifadə edilməsi tam məqsədə uyğundur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq tərəfimizdən günəş enerjisini termokimyəvi yolla yanar qaz qarışqlarının kimyəvi enerjisini çevirmək məqsədilə PK-lu Günəş energetik qurğusu (GEQ) işlənmiş və, AMEA Radiansiya problemləri İnstitutunun heliomeydançasında təbii sınaqdan keçirilmişdir. Aşağıda həmin GEQ-nun funksional sxemi və işləmə prinsipləri təsvir olunmuşdur.

GEQ-nun ümumi təsviri. Şəkil 1-də GEQ-nun sadələşdirilmiş sxemi, Şəkil 2-də BK-nin pirolizi nəticəsində alınan yanar qaz qarışığının atmosfer təzyiqində, Şəkil 3-də isə su buxarının iştirakılıBK-nin qazlaşdırılması nəticəsində alınan yanar qaz qarışığının təzyiq altında yiğilmasını təmin edən sistemlərin texnoloji sxemləri təsvir olunmuşlar. GEQ-su PK-dan 1, şuaqəbuledici səthi onun fokal müstəvisində yerləşən TKR-dan 2, BK-nin pirolizi və qazlaşdırılması proseslərinin getdiyi reaksiya həcmələrindən 3 və 4, uyğun olaraq, ayırma 5, yuma 6, alovşöndürmə 7, süzmə 8, soyutma 9 və qurutma 10 kameralarından, alınan qaz


qarışığının adı təzyiqdə yiğilması üçün qazholderdən 11 və təzyiq altında yiğilması üçün resiverdən 12, maksimal təzyiq relesindən 13 və təzyiq tənzimləyici reledən 14, su xətti üzrə dozalaşdırıcı sistemlə bilavasitə, qaz xətti üzrə isə qazlaşdırma prosesinin aparıldığı həcmə 4 əks əlaqəsi olan kiçik həcmli su çənindən 15, dozalaşdırıcı sistemin idarə olunan ventilindən 16, şarşəkilli əlaqələndirici mexanizmdən 17, çıxışı TKR-un aşağı hissəsində olan su buxarı xətti C ilə əlaqələndirilmiş buxarlandırıcıdan 18 və avtomatik idarəetmə sistemindən 19 ibarətdir, hansı ki, öz növbəsində işi termocütün siqnalına əsasən idarə olunan istilik relesi 20 və idarəetmə blokundan 21, həmçinin sonsuz vint ötürməsi ilə reduktorla 22 əlaqələnmiş mikromühərrikdən 23 və bir ucu reduktorun 22 şaquli istiqamətdə hərəkət edə bilən hissəsinə, digər ucu isə idarəolunan ventilin 16 klapanına sifon mexanizmindən keçməklə təsir edə bilən şaquli oxun 24 yuxarı hissəsinə şarşəkilli firlanma sistemi vasitəsilə birləşmiş ling mexanizmindən 25 ibarətdir. GEQ həmçinin qazholder 11, resiver 12 və kiçik həcmli su çəninin 14 normal dolub boşalmasının və qaz qarışığının işlədicidə problemsiz istifadəsinin təmin olunması məqsədilə V_1 - V_{12} ventilləri ilə təciz edilmişdir.



Şəkil 1. Günəş energisini yanar qaz qarışığının kimyəvi enerjisi-nəçəvirmək üçün PK-lu GEO



Şəkil 2. Piroliz prosesi nəticəsində alınan yanar qaz qarışığının əlavə təzyiq altında yiğil-ması üçün sistemin texnoloji sxemi



Şəkil 3. Su buxarının iştirakı ilə BK-nin qazlaşdırılması nəticəsində alınan yanar qaz qarışığının təzyiq altında yiğil-ması üçün sistemin texnoloji sxemi

TKR 2 konsentrik şəkildə biri digərinin içərisində yerləşən iki silindrik həcm 3 və 4 şəkildə hazırlanmışdır və bu zaman xarici silindrik həcmdə 3 BK-nin pirolizi, daxili həcmdə 4 isə qazlaşdırılması prosesləri aparılır [4]. Lazımı temperatur rejimlərinin (piroliz üçün 500-700⁰S, qazlaşdırma prosesi üçün isə 500-900⁰S) təmin olunması üçün daxili silindrik həcmi

4 şüa qəbul edən səthi (oturacağının xarici səthi) PK-un 1 fokal, xarici həcmin 3 şüa qəbul edən səthi isə afokal müstəvisi üzərində yerləşdirilir. TKR-un 2 xarici 3 və daxili 4 silindrik həcmərinin diametrleri və uzunluqları əks olunan günəş şüalarının enerjisinin sıxlığının və temperaturun PK-un 1 fokal və afokal müstəvilərində paylanması mexanizmləri nəzərə alınmaqla seçilir [5]. Hazırkı halda istifadə edilən TKR polad materialdan hazırlanmaqla onun daxili 4 və xarici 3 silindrik həcmərinin xarici diametrleri uyğun olaraq 56 mm və 106 mm, uzunluqları 250 mm və 200mm, yan divarlarının qalınlıqları isə 3 mm-ə bərabərdir. TKR 2 üst tərəfdən qapaqla təchiz olunmuşdur, hansı ki, xarici silindrik həcmin 3 xarici divarında açılmış yivli hissəyə burularaq bərkidilir və eyni zamanda həmin qapaq daxili silindrik həcmin 4 yuxarı hissəsinə xüsusi hermetikləşdirici halqa vasitəsilə sıxılırlaşdırılır. Alınan qaz qarışığının çıxmazı və yiğim həcmərinə ötürülməsi üçün xarici 3 və daxili 4 silindrik həcmərlər uyğun olaraq A və B çıxışları ilə təmin olunmuşlar. Bundan başqa daxili silindrik həcm 4 həm də qazlaşma prosesinin aparılması üçün lazımlı gələn su buxarının buxarlandırıcıdan 18 reaksiya kamerasına daxil ola bilməsi üçün alt hissədən su buxarı xətti C ilə təmin olunmuşdur.

PK 1 diametri $D=1,5\text{m}$, açılma bucağı $U=120^\circ$, divarının qalınlığı $\delta=7\cdot10^{-3}\text{m}$ olan parabolik güzgündən ibarətdir, hansının ki, aktiv şüa qəbul edən səthinin sahəsi (TKR2 tərəfindən olan kölgələnmə nəzərə alınmadan) $S_A=1,77 \text{ m}^2$, şüa əksetdirmə əmsali $R_{\text{şə}}=0,8$, həndəsi bucaq xətası $\gamma=2$, fokus məsafəsi $f=0,65 \text{ m}$, günəşə tərəf dəqiq tuşlanan zaman fokal müstəvi üzərində alınan dairəvi şəkilli ləkənin diametri $d_f=11\cdot10^{-3} \text{ m}$, maksimal gücü (GŞES-nin 900 Vt/m^2 qiymətində) $P_{\text{maks}}=1,274 \text{ kVt}$ təşkil edir. Riyazi modelə [5] əsasən müəyyən edilmişdir ki, PK-lu GEQ vasitəsilə əldə olunan temperatur konsentratorun fokal və afokal müstəviləri üzərindəki ayrı-ayrı həlqəvi zolaqlarda 100°S -dən 3000°S -yə qədər intervalda dəyişə bilir və bu temperaturun qiyməti fokus nöqtəsindən ixtiyari istiqamətdə olan məsafə ilə tərs mütənasib asılıdır.

Buxarlandırıcının 18 girişi şarşəkilli əlaqələndirici mexanizm 17 vasitəsilə idarəolunan ventilin 16 çıxışı ilə, çıxışı isə bilavasitə TKR-un 2 qazlaşdırma kamerasının 4 aşağı hissəsindən götürülmüş C xətti ilə birləşdirilmişdir.

Alovşöndürmə kamerası 7, maksimal təzyiq relesi 13 və təzyiq tənzimləyici rele 14 sistemi baş verə biləcək qəza hallarından (partlayış təhlükəsindən və hermetikliyin pozulmasından) qorumağa xidmət edirlər. Bundan başqa təzyiq tənzimləyici rele 14 əks əlaqəyə malik olduğu üçün həm də (maksimal təzyiq relesi 13 ilə birgə fəaliyyət göstərməklə) resiverdə 12 yiğilan yanar qaz qarışığının eyni vaxtda işlədici tərəfindən istifadə oldunduğu hallarda TKR-un 2 normal iş rejiminin təmin edilməsi funksiyasını yerinə yetirir.

Alınan qaz qarışıqlarının süzülməsi üçün şüşəli pambıqdan istifadə edilir, hansı ki, süzmə kamerasının 8 içərisinə lay-lay yiğilir. Qurutma kamerasında quruducu reagent kimi sorbentlərdən (şlikogel, yaxul alümogellərdən) istifadə olunur. Bunun nəticəsində qazın tərkibindəki nəmliyin miqdarı $0,03\text{-}0,05 \text{ q/m}^3$ -a qədər azalır ki, bu da donma temperaturunun mənfi 50°S -yə qədər sürüşməsinə səbəb olur və belə tərkibli qazın nəqli zamanı hətta qış fəslində də heç bir problem yaranmır.

GEQ-nun işləmə prinsipi aşağıdakı kimidir.

İrəlicədən xirdalanmış ($\sim 0,5\text{mm}$ tərtibində) findiq, yaxud qoz qabıqları 105°S temperaturda sabit çəki alınana qədər qurudulduğdan sonra TKR-un 2 xarici 3 və daxili 4 həcmərlidə doldurulur. Bu məqsədlə piroliz kamerasına $370\div100\text{qr}$, qazlaşdırma kamerasına 4 isə $150\div200\text{qr}$ BK doldurulur. Sonra TKR-un 2 daxili həcminin şüa qəbul edən səthi PK-un 1 fokal müstəvisində yerləşdirilir. PK-dan 1 əks olunan konsentrasiya edilmiş günəş şüalarının sayəsində TKR-un 2 xarici 3 və daxili 4 həcmərinin şüa qəbul edən səthlərindəki temperaturların qiymətləri müvafiq həddlərə çatdıqda piroliz kamerasında 3 BK-nin maye (500°S -yə qədər temperaturlarda) və qaz qarışığı ($500\text{-}700^\circ\text{S}$ tempəturlarda) şəklində, qazlaşdırma kamerasında 4 isə ($500\text{-}900^\circ\text{S}$ temperaturlarda) ancaq qaz qarışığı şəklində enerjidaşıyıcılarına çevriləməsi prosesləri baş verir. PK 1 günəşə tərəf tuşlanarkən buxarlandırıcının 18 şüa qəbul edən səthi də qızdırıldından axırıncı su buxarı istehsal edir, hansı ki, avtomatik idarəetmə sistemi vasitəsilə dozalaşdırılaraq qazlaşdırma kamerasının 4 aşağı hissəsindəki C kanalı vasitəsilə həmin kamerasının içərisinə daxil olur. Alınan qaz qarışıqları


H_2 , CO , CH_4 və CO_2 qaz komponentlərindən ibarətdir. Adətən CO_2 qazı aşağı temperaturlarda ayrılır və yanmayan qaz olduğu üçün müxtəlif usullarla ümumi qaz qarışığının tərkibindən kənar edilir.

BK-nin pirolizi və qazlaşdırılması prosesləri son mərhələdə aşağıdakı sadələşdirilmiş reaksiyalar üzrə gedir, hansıların ki, kinetikası kömürün qazlaşdırılması prosesinin kinetikası ilə analojidir [2].

Piroliz zamanı



Qazlaşdırılması zamanı



Burada ΔH_i –reaksiyanın aparılması üçün lazımlı gələn (yaxud reaksiya nəticəsində ayrılan) istilik miqdarı olub (1), (2), (3) və (4) reaksiyaları üçün uyğun olaraq $\Delta H_1 = +132$ kCoul/mol; $\Delta H_2 = +89$ kCoul/mol; $\Delta H_3 = +134$ kCoul/mol və $\Delta H_4 = -75$ kCoul/mol təşkil edir.

Alınan qaz qarışıqlarının əsas komponentlərini H_2 (55-65%) və CO (~12,0 – 15,0%) təşkil edir, metan qazının miqdarı isə ~7,0%-ə qədərdir. Prosesin f.i.ə.-li ~33%-ə bərabərdir.

Piroliz prosesinin sonunda bərk yanacaq (aktivləşdirilmiş kömür), əvvəlində isə (aşağı temperaturlarda) maye yanacaq alınır, hansını ki, lazımlı gəldikdə reaksiya kamerasından çıxarmaq mümkündür.


Qazlaşdırma prosesi təzyiq altında, piroliz isə adı təzyiqdən azacıq fərqlənən əlavə təzyiqdə (~10 – 20 kPa) aparılır. Bu zaman TKR-un 2 qazlaşdırma kamerasında təzyiqin yol verilən maksimal həddi 0,4 MPa təşkil edir (metal reaktor üçün).

Qurğunu işə qoşan zaman V_1 , V_3 , V_5 , V_7 , V_8 və V_{12} ventilləri, həmçinin C kanalı açıq V_2 , V_4 , V_6 , V_9 , V_{10} və V_{11} ventilləri isə bağlı vəziyyətdə olur.

Bu zaman piroliz nəticəsində alınan qazlar A xəttindən, V_1 ventilindən, qazayıcı 5, yuyucu 6 və alovşöndürmə 7 kameralarından, həmçinin süzgəcdən 8, soyuducudan 9, quruducu kameradan 10 və V_3 ventilindən keçməklə qazholderdə 11 yiğilir (bax Şəkil 2). Qazlaşdırma prosesi zamanı alınan qazlar isə B xəttindən, V_5 ventilindən, qazayıcı 5, yuyucu 6 və alovşöndürmə 7 kameralarından, həmçinin süzgəcdən 8 soyuducudan 9, quruducu kameradan 10, V_7 ventilindən, təzyiq tənzimləyici reledən 14 və V_8 ventilindən keçməklə resiverdə 12 toplanır (Şəkil 3).


Avtomatik tənzimləyici sistemin 19 idarə etmə bloku 21 qazlaşdırma kamerasının 4 aşağı hissəsində (şüaqəbuledici səthə yaxın yerdə) quraşdırılmış termocütün çıxışındaki potensiallar fərqiñə əsasən işləyən differensial istilik relesinin 20 verdiyi siqnalın işarəsindən asılı olaraq reversiv mikromühərriki 23 lazımı istiqamətdə qida dövrəsinə qoşur. Nəticədə sonsuz vint mexanizmi vasitəsilə onunla əlaqəli olan reduktor 22 ling mexanizminə 25, axırıncı isə öz növbəsində idarəolunan ventilin 16 klapanının oxuna 24, təsir edərək onun keçid kanalının deşiyinin ölçüsünü reaksiya kamerasındaki (qazlaşdırma kamerası 4) temperatur rejiminin tələbatına uyğun olaraq dəyişdirir.

Təcrubi olaraq findiq və qoz qabıqlarının pirolizi zamanı vahid kütləyə görə çəki itkisinin temperaturdan asılılıq əyriləri qurulmuşdur, hansılar ki, Şəkil 4-də təsvir olunmuşlar. Şəkil 5-də isə piroliz prosesi zamanı alınan qaz qarışığının tərkibindəki ayrı-ayrı qaz komponentlərinin çıxışlarının temperaturdan asılılıq əyriləri təsvir olunmuşdur. Şəkil 4-dən görsəndiyi kimi piroliz zamanı BK-rin ən çox çəki itkisinə məruz qaldığı temperatur intervalı $200-300^{\circ}\text{S}$ arasındadır, temperaturun sonrakı artımı nəticəsində isə proses tədricən qərarlaşmış rejimə keçir. Göstərilən əyrilərin bu cür dəyişməsi prosesin başlangıç mərhələsində uçucu maddələrin sistemdən çıxması ilə izah olunur. Şəkil 5-dən göründüyü kimi həm findiq, həm də qoz qabıqlarının pirolizi zamanı alınan qaz qarışıqlarının əsas hissəsini H_2 qazı təşkil edir, hansının ki, $500-600^{\circ}\text{S}$ temperatur intervalindəki çıxışı digər qaz komponentləri (CO və CH_4) ilə müqayisədə daha kəskin şəkildə artır. Temperaturun sonrakı artımı zamanı ($600-700^{\circ}\text{S}$) CO qazının çıxışı azalır, CH_4 -ün çıxışı xətti şəkildə, H_2 qazının çıxışı isə eksponensial qanuna uyğunluqla artır və sonda proses qərarlaşmış rejimə keçir.



Şək.4. BK-nin pirolizi zamanı alınan aktivləşmiş kömürün çəki faizi ilə miqdarının temperaturdan asılılığı:

1- qoz qabığı; 2 – fındıq qabığı



Şək 5. BK-nin pirolizi zamanı alınan qaz karışığının tərkibindəki ayrı-ayrı qaz komponentlərinin çıxışlarının temperaturundan asılılıqları:

1-qoz qabığı; 2– fındıq qabığı


Qazlaşdırma prosesləri üçün də analoji asılılıqlar qurulmuşdur, hansılar ki, Şəkil 6 və Şəkil 7-də təsvir olunmuşlar. Şəkil 6-dan görsəndiyi kimi qazlaşdırma zamanı temperaturun $200\div500^{\circ}\text{S}$ intervalında həm fındıq, həm də qoz qabıqları maksimal çəki itkisinə məruz qalırlar. Ümumiyyətlə BK-nin strukturunun termik yolla dağılması prosesini dörd mərhələyə bölmək olar: 1-ci mərhələ parçalanma prosesinin uçucu maddələrin ayrılması ilə müşahidə olunan başlangıç mərhələsi ($160\div300^{\circ}\text{S}$) olub, BK-nin istiliyə davamlılığının kəmiyyətçə qiymətləndirilməsi dövrü sayılır; 2-ci mərhələ-üzvi maddələrin intensiv şəkildə qazayılması ilə müşahidə edilən struktur dəyişikliyinə (termodestruksiya) uğradığı mərhələdir ($300\div600^{\circ}\text{S}$); 3-cü mərhələ üzvi maddələrin strukturlarının yenidən qurulması mərhələsidir ($600\div800^{\circ}\text{S}$) və uçucu maddələrin miqdarının kəskin azalması ilə müşahidə olunur; 4-cü mərhələ ($800\div1000^{\circ}\text{S}$ və daha çox) BK-rin qalıqlarından mineral tərkiblərin əmələ gəlməsi mərhələsidir. Şəkil 6-da qazlaşdırma prosesinin maksimal temperaturu 900°S olduğundan prosesin axırında alınan qalıq kütləsinin (mineral maddələr və kül) miqdarı nisbətən çoxdur. Lakin, temperaturun sonrakı artımı zamanı bu kütlə tədricən azalır və temperaturun $\sim 1100\div1200^{\circ}\text{S}$ qiymətində BK-nin ilkin çökisinin $\sim 5\div6\%$ -ni təşkil edir.

Pirolizdən fərqli olaraq qazlaşdırma prosesi zamanı qoz qabıqları üçün metanın çıxışının tədricən $23,5\%$ -dən, fındıq qabıqları üçün isə 25% -dən sıfıra qədər azalması yüksək temperaturda TKR-un 2 qazlaşdırma kamerasında 4 alınan istilik enerjisinin metanın konversiya yolu ilə parçalanması (H_2 qazının ayrılması ilə) üçün yetərli olması ilə ($\Delta\text{H}_{\text{CH}_4} = 35\text{kCoul}$) izah olunur ki, bu da nəticə etibarilə H_2 qazının alınan qaz karışığının əsas komponentinə çevrilməsinə səbəb olur.

Təcrübə aparılan zaman götürülmüş BK nümunələrinin və alınan qaz qaraşaqlarının komponentlərinin kəmiyyət və keyfiyyət göstəricilərinin öyrənilməsi məqsədi ilə derivatoqrafik, xromatoqrafik və spektral analiz üsullarından istifadə edilmişdir. Bu zaman Macarıstanın «MOM» firmasının istehsalı olan OD-102 tipli derivatoqrafdan, «ГАЗОХРОМ 3101» və «ЦВЕТ-102» tipli xromatoqraflardan, həmçinin $4600\div650 \text{ sm}^{-1}$ ($\lambda=2,2\div15,0 \text{ mkm}$) oblastda işləyən Specord 71IR(Cari Zeiss, Almaniya) tipli IQ spektrofotometrdən istifadə edilmişdir. Xromatoqrafik analiz zamanı məsrəfi 1,0 ml/san olmaqla qazdaşıyıcı reagent kimi havadan istifadə edilmişdir.


BK-in yanar qaz qarışığına çevrilməsi prosesinin temperaturunun aşağı salınması məsələsi müstəsna əhəmiyyət daşıdığından əvvəllər bu məqsədlə müxtəlif növ katalizatorlardan istifadə edilmişdir [6]. Lakin, əvvəla bu xeyli miqdarda əlavə xərcə səbəb olur, prosesi mürəkkəbləşdirir və metal reaktordan istifadə edərkən yüksək temperatur, su buxarı və CO_2 qazının birgə təsiri nəticəsində səthin korroziyaya uğraması intensiv xarakter alır. Bunları nəzərə alaraq, hazırkı işdə fındıq və qoz qabıqlarının pirolizi yolu ilə parçalanması prosesinin temperaturunun aşağı salınması məqsədilə hər iki BK nümunələri

təcrübədən qabaq ionlaşdırıcı γ -şüaları vasitəsilə şüalandırılmışlar ki, bu da onların kimyəvi strukturlarının yumşalmasına və nəticə etibarilə həmin strukturların dağılmاسının asanlaşmasına səbəb olmuşdur.



Şək.6. BK-nin qazlaşdırılması zamanı götürülmüş nümunələrin vahid kütləyə görə çəki itkilerinin temperaturdan asılılıqları:

1- qoz qabığı; 2 – fındıq qabığı



Şək.7. BK-nin qazlaşdırılması zamanı alınan ayrı-ayrı qaz komponentlərinin çıxışlarının temperaturdan asılılıqları:

1- qoz qabığı; 2 – fındıq qabığı

Bu zaman içərisi BK ilə doldurulmuş kvars kapsulaların yerləşdirilməsi üçün xüsusi yuvası olan TKR-dan istifadə edilmiş [7] və təcrübə aşağıdakı ardıcılıqla aparılmışdır. Fındıq və qoz qabıqları əvvəlki ölçüdə xirdalandıqdan və qurudulduqdan sonra diametri 35 mm, uzunluğu 180 mm olan boruşəkilli kvars kapsulalara doldurulmuş və həmin kapsulaların içərisindəki hava sovurularaq onların ağızları hermetikləşdirilmişdir. Hər kapsulanın içərisinə 20 qr BK doldurulmuşdur. Belə kapsulaların sayı 10 ədəddir, hansılar ki, irəlicədən cüt-cüt ayrılıraq və işarələnərək (bir ədəd fındıq və bir ədəd qoz qabığı ilə doldurulmuş kapsula) Co⁶⁰ tipli ionlaşdırıcı şua mənbəyi vasitəsilə (cücü 100 rad/san olan) γ -kvantlarla şüalandırılmışlar. Bu zaman 1-ci cüt kapsula şüalandırılmamış, yerdə qalanlar isə 2,4,6 və 8 saat ərzində fasiləsiz olaraq şüalandırılmışlar. Sonra bir ədəd şüalandırılmamış və dörd ədəd şüalandırılmış (hər variantdan bir ədəd nümunə olmaq şərtilə) nümunə ayrırlaraq onların içərisindəki BK nümunələrinə (25⁰S temperaturda) γ -şüalarının birbaşa təsirinin öyrənilməsi məqsədilə otaq temperaturuna yaxın temperaturda həmin kapsulaların içərisində ayrılan qaz qarışıqları xromatoqrafik analizə verilmişdir. Digər kapsulalar isə növbə ilə TKR-in xüsusi yuvasında yerləşdirilmiş və 500⁰S temperaturda piroliz prosesi aparılmışdır. Alınan qaz qarışıqlarının tərkibindəki ayrı-ayrı komponentlərin xromatoqrafik analizinin yüksək dəqiqliklə aparıla bilməsi üçün maye qapayıcıya malik qazometrdən istifadə olunmuşdur. Əlavə nəzarət nəticəsində müəyyən edilmişdir ki, maye qapayıcıya malik ölçü cihazlarından istifadə edərkən alınan qaz qarışığının komponentlərinin maye tərəfindən hiss olunacaq dərəcədə udulması baş vermir.

Piroliz prosesi başa çatdıqdan sonra BK-nin monomer strukturlarına γ -şüalarının təsiri mexanizmini öyrənmək məqsədilə kapsulaların dibində qalan sarı rəngli kütlənin İQ spektrometr vasitəsilə spektral analizi aparılmışdır.

Təcrübədən alınan nəticələr, həmçinin xromatoqrafik və spektral analizlərin nəticələri ətraflı şəkildə [7] sayılı işdə verilmiş və müqayisəli analizdən keçirilmişdir.

Müəyyən edilmişdir ki, alınan qaz qarışıqlarının bir komponenti kimi H₂ qazı BK-ri aşağı dozada şüalandırıldıqda belə otaq temperaturuna yaxın temperaturda (25⁰S) maksimal sürətlə ayrırlır, şüalanmanın dozasının və temperaturun sonrakı artımı zamanı isə H₂ qazının çıxışı tədricən azalır. Bu onunla izah edilir ki, əvvəla, BK-də karbon hidrogenlə və hidroksil qrupları ilə, uyğun olaraq, C-H(0,4D) və C-OH (1,52D) dipol momentləri ilə əlaqəli olduğundan dipol-dipol təsiri yaranır və bu səbəbdən də hidrogen qazının ayrılması asanlaşır [8]. Digər tərəfdən, BK-nin 25⁰C-də H₂ əmələ gəlməsi ilə müşahidə olunan birbaşa parçalanması görünür ki, həm də Londonvari həlqəvi elektromaqnit sahələrinin qapanması

və onların qarşılıqlı əlaqəsi nəticəsində dehidrogenləşmə reaksiyasının sürətinin artması ilə əlaqədardır [9].

Hidrogendən fərqli olaraq CO qazının çıxışı həm γ - şüalarının dozasından, həm də temperaturdan zəif asılıdır. CH_4 qazının çıxışına isə γ - şüaları hiss olunacaq təsir göstərmədiyindən onu sərf termik parçalanma prosesinin məhsulu hesab etmək olar.

BK-nin termiki parçalanması prosesinin temperaturunun aşağı salınması imkan verir ki, bu məqsədələ gələcəkdə istilik enerjisi mənbəyi kimi daha böyük perspektivlərə malik olan parabolosilindrik konsentratordan istifadə edilsin. Bu cür konsentratorlar daha böyük həcmli və iş prosesi çox asanlıqla idarə oluna bilən TKR-dan istifadə etməyə imkan verirlər.

Alınan elmi nəticələr.

1. Məyyən edilmişdir ki, günəş enerjisini termokimyəvi üsulla yanar qaz qarışığının kimyəvi enerjisini çevirmək məqsədilə xammal kimi findiq və qoz qabıqlarından ibarət BK-dən istifadə edilməsi tam məqsədə uyğundur, əvvələ ona görə ki, həmin BK-rin respublikamızda olan ehtiyatları kifayət qədər çoxdur, ikincisi, findiq və qoz qabıqlarının tərkibinin əsas hissəsini asanlıqla bərk, maye və qaz şəklində yanacaq növünə çevrilə bilən selüloza təşkil edir. Tərkibində kaliumun, kalsiumun, fosforun və maqneziumun miqdarı çox cüzi, azotun miqdarı 1,5%-dən, kükürdün miqdarı isə 0,1%-dən aşağıdır. Parçalanmanın sonunda alınan külli maddələr keyfiyyətli kübrə kimi istifadə oluna bilər.

2. Günəş enerjisini termokimyəvi üsulla yanar qaz qarışığının kimyəvi enerjisini çevirmək məqsədilə parabolik konsentratorlu GEQ işlənmişdir, hansında ki, findiq və qoz qabıqlarından ibarət BK-rin həm piroliz, həm də qazlaşdırma yolu ilə parçalanması proseslərinin paralel (eyni vaxtda) aparıla bilməsi məqsədilə ilk dəfə olaraq konsentrik şəkildə biri digərinin içərisində yerləşən iki silindirk həcmə malik TKR-dan istifadə edilmişdir.

3. GEQ avtomatik dozalaşdırıcı sistemə malikdir, hansı ki, buxarlandırıcıdan qazlaşdırma kamerasına daxil olan su buxarının miqdarının temperatur rejiminin tələbatına uyğun olaraq avtomatik tənzimlənməsi prosesini həyata keçirir.

4. Piroliz prosesi əlavə (~20kPa-a qədər) təzyiqdə, qazlaşdırma prosesi isə 0,4 MPa-a qədər təzyiq altında aparılır. Resiverdə yiğilmiş yanar qaz qarışığı eyni vaxtda istehlakçıda istifadə olunarkən TKR-un normal iş rejiminin pozulmasının qarşısını almaq məqsədilə eks əlaqəyə malik təzyiq tənzimləyici reledən və maksimal təzyiq relesindən istifadə olunur. GEQ-da mümkün ola biləcək partlayış təhlükəsinin qarşısını almaq məqsədilə TKR-un hər iki qaz xəttinin üzərində alovşöndürmə kamerası, quraşdırılmışdır.

5. Xromatoqrafik analiz nəticəsində aşkar edilmişdir ki, piroliz və qazlaşdırma proseslərinin sonunda H_2 , CO və CH_4 qazlarından ibarət yanar qaz qarışığı, reaksiyanın başlangıç mərhələsində isə (aşağı temperaturlarda) həm də müəyyən qədər CO_2 qazı alınır, hansını ki, yanar qaz qarışığının tərkibindən müxtəlif üsullarla ayırməq mümkündür. Bu zaman H_2 , CO və CH_4 qaz komponentlərinin ümumi həcmə nəzərən faiz hesabi ilə miqdarları müvafiq olaraq 55,0 - 68,0%, 12,0 - 15,0% və ~7,0% -ə qədər təşkil edir.

6. Təcrubi olaraq aşkar edilmişdir ki, götürülən BK nümunələrinin hər ikisi piroliz zamanı temperaturun $200\text{-}300^\circ\text{S}$, qazlaşdırma zamanı isə $200\text{-}500^\circ\text{S}$ intervalında maksimal çəki itkisinə məruz qalırlar ki, bu da məhz həmin temperatur intervallarında uçucu maddələrin ayrılmاسının intensiv xarakter daşıması ilə izah olunur.

7. Müəyyən edilmişdir ki, həm piroliz, həm də qazlaşdırma prosesləri zamanı alınan qaz qabıqlarının əsas hissəsini H_2 qazı təşkil edir və piroliz prosesi zamanı bu qazın çıxışının temperaturdan asılılığı temperaturun $500\text{-}600^\circ\text{S}$ intervaldakı qiymətlərində daha kəskin xarakter almaqla eksponensial, qazlaşdırma prosesi zamanı isə xətti xarakter daşıyır. H_2 qazından fərqli olaraq CH_4 qazının çıxışı piroliz zamanı temperaturdan asılı olaraq xətti qanunauyğunluqla artır, qazlaşdırma zamanı isə eksponensial şəkildə azalır və temperaturun 900°S qiymətində onun çıxışı sıfıra bərabər olur ki, bu da metanın yuxarı temperaturlarda konvensiyaya uğrayaraq H_2 qazına və digər komponentlərə parçalanması ilə izah olunur.

8. İlk dəfə olaraq piroliz prosesinin temperaturunun aşağı salınması məqsədilə götürülən BK nümunələrinin təcrübədən önce ionlaşdırıcı γ -şüaları ilə şüalandırılması üsulundan istifadə edilmişdir. Bu məqsədə gücü 100 rad/san olan Co^{60} tipli ionlaşdırıcı şüa mənbəyindən istifadə olunmuşdur. Proses vakuum şəraitində həyata keçirilmiş və alınan qaz

qarışığının komponentlərinin xromatoqrafik, reaksiyanın sonunda alınan saralmış bərk kütlənin isə spektral analizi aparılmışdır. Müəyyən edilmişdir ki, BK-ri hətta aşağı dozada şüalandırıldıqda belə H₂ qazının əsas hissəsi otaq temperaturuna yaxın temperaturda (25⁰S) ayrılır, CH₄ qazının ayrılmasına γ -şüaları demək olar ki, heç bir təsir göstərmir, CO qazının çıxışı isə həm γ -şüaların dozasından, həm də temperaturdan zəif asılıdır.

9. Spektral analizdən alınmış nəticələrə əsasən belə qənaətə gəlinmişdir ki, götürülmüş BK nümunələrində karbon hidrogenlə və hidroksil qrupları ilə uyğun olaraq C-H (0,4D) və C-OH (1,52D) dipol momentləri ilə əlaqəli olduğundan dipol-dipol təsiri yaranır və bu səbəbdən də H₂ qazının ayrılması asanlaşır. Digər tərəfdən BK-dən 25⁰S -də γ -şüaların təsirilə H₂ qazının ayrılması çox güman ki, həm də Londonvari həlqəvi elektromaqnit sahələrinin qapanması və onların qarşılıqlı əlaqəsi nəticəsində dehidrogenləşmə reaksiyasının sürətinin artması ilə əlaqədardır.

10. BK-nin pirolizi prosesinin temperaturunun aşağı salınması imkan verir ki, gəlcəkdə parabolik konsentratorlar parabolosilikdik konsentratorlarla əvəz edilsin, hansılar ki, daha iri həcmli və iş prosesi asanlıqla idarə oluna bilən TKR-dan istifadə olunmasına imkan verirlər.

-
1. Ефремов А.А., Оффон К.Б., Киселев В.П. Исследование состава жидких и газообразных продуктов пиролиза скорлупы кедровых орехов. Химия растительного сырья. – 2002, №3, - с.с.43-47.
 2. Биомасса как источник энергии. М.: Мир, 1985-375с.
 3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bülleteni, Bakı- 2004.
 4. Salamov O.M., Sultanova K.D., Qəribov A.A., Rzayev P.F., Mustafayeva R.M. Günəş enerjisindən istifadə etməklə yüksək təmizlikli hidrogen və yanar qaz qarışqları almaq üçün qurğu. Azərbaycan Respublikasının Patenti № a 2005 0248, BPK: C01B 3/00, F24J 2/42. İxtiralar, faydalı mədəllər, sənaye nümunələri, «Sənaye mülkiyyəti» Rəsmi bülleten, №4, 2006, s.9.
 5. Salamov O.M., Sultanova K.D., Qəribov A.A., Rzayev P.F., Qarayev P.M. Parabolik güzgülərdən ibarət yüksək temperaturlu Günəş sobalarında fokal və afokal müstəvilərdə enerji selinin sıxlığının və temperaturun paylanması riyazi modeli. Sumqayıt Dövlət Universiteti. Elmi xəbərlər. Təbiət və texniki elmlər bölməsi, cild 5, 2005, №2-s.s. 99-109.
 6. Шахбазов Ш.Д., Эфендиева Н.Г., Рзаев П.Ф., Ахундов С.Я. Катилитический процесс газификации растительной массы с целью получения водородосодержащих газов. // Вопросы атомной науки и техники. Сборник статей, Вып. Атомно–водородная энергетика и технология / ИАЕ им.И.В.Курчатова. М., 1989-с.с.36-38.
 7. Султанова К.Д., Гашимов Г.А., Гаджиева Н.Н., Саламов О.М., Рзаев П.Ф., Мустафова Р.М., Исаков И.Г. Исследование влияния предварительного облучения биомассы γ -квантами на выход водорода и других горючих газов, полученных на солнечной высокотемпературной энергоустановке. Международный научный журнал. «Альтернативная энергетика и экология», АЭЭ, №10, 2006 –с.с. 48-51.
 8. Минкин В.И., Осинов О.А., Жданов Ю.А.// Дипольные моменты в органической химии. Л., «Химия», 1968, с.с.-79,82,87.
 9. Беллами Л.Н. Новые данные по ИК-спектрам сложных молекул. Изд. «Мир», Москва, 1971 -310с.

ТЕРМОХИМИЧЕСКОЕ ПРЕВРАЩЕНИЕ СОЛНЕЧНОЙ ЭНЕРГИИ В ХИМИЧЕСКУЮ ЭНЕРГИЮ ГОРЮЧИХ СМЕСЕЙ ГАЗОВ

САЛАМОВ О.М., ГАРИБОВ А.А., СУЛТАНОВА К.Д., МУСТАФАЕВА Р.М.

В настоящей работе рассматриваются возможности превращения солнечной энергии в химическую энергию водородосодержащих горючих газов путем пиролиза и газификации биомассы (БМ), в частности скорлупы фундука и греческого ореха.

Даются графические зависимости выхода отдельных компонентов полученной смеси (H_2 CO и CH_4) от температуры процесса.

В работе рассматриваются также возможности снижения температуры пиролизного процесса путем предварительного облучения БМ-ионизирующими- γ -квантами.

THE THERMOCHEMICAL CONVERSION OF SOLAR ENERGY INTO CHEMICAL ENERGY OF BURNING GASES MIXTURE

SALAMOV O. M., GARIBOV A.A., SULTANOVA K. D., MUSTAFAYEVA R. M.

In the given paper feasibilities of solar energy conversion into chemical energy of hydrogenous burning gases mixture by the way of pyrolysis, biomass gasification (BMG) utilizing partial nutshell and walnut are considered.

Graphic dependences of the output odd components of the received gas mixture (H_2 , CO and CH_4) on the process temperature are presented.

Possibilities of reduction pyrolysis process temperature by the way of preliminary irradiation of BM by using ionizing γ -quantum.